



## Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliyi

### Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması

**Rafael Hüseynov**

Akademik

(əvvəli ötən sayımızda)

Dil bilgisinin açıldığı meydan Abbasqulu ağa Bakixanova müqayisə, mənbələri qarşılaşdırmaq, saf-cürük etmək şəraiti yaradır. Ele bütün bunların sayəsində o, yüzdən artıq Şərqi və Qərbi mənbəyindən istifadə edərək Azərbaycanda ilk dəfə tarixə dair tədqiqat bicimli əser yazdı.

Azərbaycanlı Abbasqulu ağa Bakixanovun "Gülüstan-i İrəm" i səlis, asudəcə anlaşılan fars dilində yazması da, sonra həmin əseri rusçaya tərcümə etməsi de maraqlı göstəricilərdir və bu, şəxsiyyətin elminin seviyyesinin yüksəkliliyinə dəlalət edir.

**Arizu eylər könül dildar gəlsin,**  
gəlmədi,

**Zülfü kafir, gözləri xunxar gə-**  
sin, gəlmədi.

**Hər pərvəş cilve-yi hüsən eylə-**  
miş, mən gözlədim,

**Dilrubaşlar fəvvarə sərdar gə-**  
sin, gəlmədi.

**Cana gəldim bivəfalar ülfətin-**  
dən, iştərəm,

**Bir vəfa rəsmində sabit yar-**  
gəlsin, gəlmədi.

**Dərdü möhnət keçdi həddən,**  
bəs ki çəkdi intzar,

**Gözəldəm ol şux gürluxar gə-**  
sin, gəlmədi.

**Lahə-yi canpərvərindən şur-**  
salsın aləmə,

**Əndəlib-i sahət-i gülzər gə-**  
sin, gəlmədi.

**İstədim, Qüdsi, deyim vəsf-i**  
camalın dilberin,

**Kuşış etdim zinət-i göftər gə-**  
sin, gəlmədi.

Dövrünün şeir dili ile tutuşdu-randa Abbasqulu ağanın bu qəzeli yetərinəcə sayə təsir bağışlayır. Amma nə qədər rəvan, anlaşıqlı, xalq deyiş tərzine yaxın bir bićim-də qələmə alınsa da, hər halda Qüdsinin bu qəzeli də və əlimiz-dəki "Divan"ında yer alan bir çox başqa qəsidi, mürxəmməs, mən-nəvi, qite, rübai, mənzum parça da bəlli klassik ənənənin yüzfaizi-li əsirindədir. Abbasqulu ağa şair babalarının ondan neçə əsr öncə-dən cizdiyi əvvredən addım qıraqa qymur. Amma Qüdsinin təh-silini, təriyeyini, zövqünü, dün-yagörüşünü, Qərb ədəbiyyatı və musiqisine derindən bələdiyyinə nəzərə alsaq, ehtimal etmək olar ki, o, bəlli çərçivələri sindirə da bilərdi.

Amma etməyib.

Dahi Puşkinin anası Nadejda Osipovna qızına növbəti məktub-larından birində yazdı: "Dünen Abbas bizdə Aleksandr, Sobo-levski (A.Puşkinin dostu, alim-

və qələm adamlarının təşəbbüsle-ri, həmin müterəqqi təşəbbüslerin sevimli nəticələri açıqca göstərdi ki, her halda cəperləri sindirməq, calaqlar, peyvəndlər etmək faydalı bəhrələr doğururmuş.

Bu yolda Abbasqulu ağa da irəliləmiş olsayıdı, yenileşme, müasirleşme, dünyalaşma səri-dan bir neçə onil də qabağa düşmüştər.

...Həle sağlığında Abbasqulu ağa həm Azərbaycanda, həm Gürcüstənda camaaat arasında da tanınan, sevilən bir kişi idi. Onun qəzəlleri, müxtəlif mənzumələri həm xanəndələrin, həm axund və dərvişlərin dilindən düşmürdü.

Polyak Mateuš Qralevski 1877-ci ildə Lvovda çapdan çıxmış "Qafqaz. 12 illik əsərlərin xat-

ılık müstəqil cümhuriyyətimizde xarici siyasetə başçılıq etmiş gör-kəmlı ziyalımız Adil xan Ziyadxa-nov toxırsız dövlət işlərile yanaşı mənəvi yatırımız haqqında da da-im düşündürdü və "Azərbaycan" ünvanlı əsərində Abbasqulu ağa Bakixanov ırsının xalqa çatdırılması işində nigarançılığını giz-lətmirdi: "Təessüf olsun ki, mər-humun əsərləri bu çağacan təb olub çıxmayıbdır. Abbasqulu ağa-nın qohumlarından mərhum təbib Mustafa xan keçmişdə artıq bir şövq və həvəsle Abbasqulu ağa-nın əsərlərini yiğib təb etdirmek istəyibdi. Heyif olsun ki, o biçare-yə de ecədən macal olmadı ki, həmin əsərləri meydana çıxarıb xəlqi de feyzləndirsin. İndi Abbasqulu ağanın nəvəsi və general

bilər və edir də.

Milətə başucalığı getiren in-sanlardan biri kimi o, həmişə tarix-in qızıl yarpaqlarında yaşaya-caq.

...Abbasqulu ağa Bakixanov haqqında söyləmələr də, nəslinin elçilərinin yaddaş-yaddaş keçirərkəbugünə gətirib çıxardıqları xatirələr də anladır ki, o, Xəzəri çox sevmiş. Bu sevgini Bakixanovun Xəzərlə bağlı ən çəsidi-rişli əsərləri də təsdiqləyir.

1993-cü ildə Abbasqulu ağa-nın kötükçələri Xəzəri Gəmiciyyi İdaresinin rəhbərliyinə gəmili-dən birincə Bakixanovun admini-riyati ilə əlaqədar xahiş mək-tubu tərtib etmək üçün mənə mü-raciət edəndə qələmi təreddüb-süz götürürdüm.

# Yerlə göyü birləşdirən



## ABBASQULU AĞA BAKIXANOV

1794-1847

Və hacandır ki, o gəmi Xəzər sularında üzür.

...Xəzərdəki "Bakixanov" gəmisi öz yerində, amma elm, mədəniyyət, mənəviyyat denizimiz-de də bir Abbasqulu ağa Bakixanov gəmisi var ki, o, daim güvən yerimiz olacaq, ona həmişə ehtiyac duyacaq, hər zaman onun görüşüne tələsəcəyikg

Ondan elmin müxtəlif sahələ-rina aid bir-birindən qiymətli çoxlu əsərlər yadigar qaldı. Qüdsinin risalələrində Yerlə Göy qovuşurdu. Çünki o, Yerdən, onun tarixi və təbiətindən, əzəlliklərindən də yazdı. Göydən də, onun yaraşığı səyyaralardan də bəhs eddi. Arma-Yerdən yazanda da, Göydən bəhs edəndə də onun düşüncə və duygularının mərkəzində dayanın, o Göyle, bu Yeri birləşdirən İnsan Oğlu idi.

Məşhur "Əsrar ul-məlekut" əsərinin sonunda Abbasqulu ağa üzünü göylərə tutaraq dua edirdi: "Özünə xas olan Sifatlər yanaşı, yaratdıqlarının mahiyyəti ilə də dahiilərin əqlini Heyran Edənə həmd olsun".

Gözümüzü göydən çəkib bu sözleri keçmişdəkili, indkilleri və gələcəkdəkili doğurduqlarıyla həmişə heyran qoymuş və qo-yacaq Abbasqulu ağa Bakixanov kimi qüdsiyyət dolu insanlara da yaraşdırıq, haqq olar!

**Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur**

bibliografi - R.H.) və qrafinya İve-lığla (Puşkinlərin qonşusu, savadlı bir xanım - R.H.) nahar etdi. Təbii ki, Lev də onlarla nahar edirdi. Sonra "kapitan", şair, Məhəmməd övladı və Sobolevski teatra getdi-lər. Müsəlman dostumuz orada Yer üzündəki balet hurilərinə ta-maşa etməkdən ləzzət aldı".

Şübhə yox ki, Avropada oldu-ğu müddətlərdə Abbasqulu ağa opera həzzini də dadırıb, rus və polyak şairlərini də, fransız poeziyasını da həvəsle oxuyurmuş, amma vətənə döñürəcə yene sabit sözəbaxanlıq və dəyişmez etibar-la muğamın, xalq havacatının, də-de-baba şeirinin əyyam-i qədim-dən var olan qalasına siğnırıb. Maraqlıdır ki, elmdə Qərb elm hə-yatında gözüne dəyən yenilikləri, gərkli saylığı cəhetləri Şərqə tətbiq etməkçün ardıcıl səy etse də, bu biri istiqamətdə Abbasqulu ağa axıradək ənənəci olaraq qalıb.

Bu yönədə də təşəbbüsər et-seydi, ne gözəl olardı!

Bütün başqa səmtlərdə varlı-ğında və qəlemində avropanılla asiyalını üzvi şəkildə qovuşturan Abbasqulu ağa şeir-sənət məsə-lələrində sonacaq müsəlmanlı-qından əl çekmeyib.

Bəlkə onun geniş alım təfəkkürü qətiləşdirdiyi hansısa səbəb-lərə görə məhz bu yolu daha düz-gün sayırmış?

Amma sonrakı zamanların ar-tıq tamam başqa üstün ziyalıları

rələri" adlı kitabında yazırıb ki, "Abbasqulu ağa Ərdəbiləde məscidə girir və axundun onun haqqında danışlığını eşidir: "İndi isə si-zə cənnətməkan Abbasqulu ağa-nın məşhur sözlərini oxuyacağam".

**Və sonra axund kitabı açıb şövqle oradan parçaları qiraət et-məye başlayır. Oxunanlar dinlə-yenləri məftun edir və onları hə-yecəna gətirir. Bunları görən şair ağlayır və onun ağlaması məs-ciddeklərinin diqqətini cəlb edir. Axund soruşur: "Ey müsəfir, sən bizi məs-birə birə kitabda bilik qıdası və nitq şəhdini dadmaq əvə-zina niyə ağlayırsın?"**

**- Mən sevincdən ağlayıram. Siz bu kitabı tərif edirsiniz. Onu yazan mənəm...**"

Hər bir insan üçün həyatda ol-mayacaq günlərdə necə xatırla-nacağını, özündən sonrakıların ona necə qiymət verəcəklərini hansısa sehrə görəməkden böyük ne seadət ola bilər!.. Amma bəle bir qisməti həttə möcüza şəklinde bəle ağa getirmək çətindir. Tale Qüdsiye bu xoşbəxtliyi də qismət etdi. Əkdiyi xeyrxiyahlı toxumaların, bütün böyük və savab işlərinin müqabilində ulu Tanrı ona elə sağken saq olmayacağı çağlarda-ki şərefli qismətini, istiqbalını da eyan etdi.

Ərdəbilde baş verən hadisə sanki qaibdən nazil olan güzgüdə görünen gelecek idi... Böyük Cavad xanın nəticəsi,

Bakixanov Hüseyin ağanın qızı Reyhanet xanım həmin əsərləri yiğib cəm eleməye şüru etmişdir. Tez bir zamanda biçiz müsəlman şaqirdlərinin nəfinə təb və nəşr etdirəcəkdir".

Bu sətirlər yazılanda yeni - XX əsr təze başlanmışdır və artıq o əsr köhnəlib qaldı keçmişdə, XXI yüzil asta-asta yaşa dolur. Abbasqulu ağa Bakixanov və onun yaratdığıları isə eskileşmədi, boyatlaşmadı. Bu gün bize bir az da cəlbəciyi gelir.

"Üç sandıq kitab gönderdim. Əlbətə, əlf əlbətə, onları yaxşı qoruyub saxlayın. Qoymayın nəm çəksin, sıçan yesin". Bu, Abbasqulu ağanın ailəsinə göndərdiyi məktublarındandır. Kitaba buna sevgi ilə, buna canıyanlıqla yanaşan Abbasqulu ağa Bakixanov özü də dəyərini itirməyəcək, əsərlər adlayacaq kitablar yaratdı.

Azərbaycan istiqlalı tarixinde adı həmişə yaşayacaq Adil xan Ziyadxanov bunu da yazardı ki, bakıllar fəxr edə biler ki, Azərbaycanın paytaxtı olan Bakının Əmirhacının kəndində əsil və nə-cib bir xanəvadədən Mirzə Mə-həmməd xan oğlu Abbasqulu ağa-dünyaya gəlmışdır.

Bu sözlərə sonacaq barışmaq çətindir.

Abbasqulu ağa ilə tək bakıllar yox, bütün Azərbaycan fəxr edə